

"Azərbaycan və Türkiyə arasındakı hərbi təlimlər işgalçı Ermənistana xəbərdarlıq siqnalı idi"

- Məhərrəm müəllim, Azərbaycan və Türkiyə arasında hərbi təlimlər uğurla başa çatdırıldı və bu təlimlər nəinki regionda, demək olar ki, dünya miqyasında çoxsaylı müzakirələrə səbəb oldu, eləcə də işgalçı Ermənistən tərəfi ciddi təlaş yaşadı. Ümumiyyətlə, posesləri nəticə olaraq necə qiyamətləndirirdiniz?

- Bildiyimiz kimi, Azərbaycan Respublikası ile Türkiye Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə daha öncələr də geniş miqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Məhz bu ay keçirilən təlimlər də qrafikə uyğun olaraq baş tutdu. Özü də deyərdim ki, daha geniş masstabı ilə digər təlimlərdən öz yeni və çox əhəmiyyətli strategiyaları ilə forqləndi. Bu baxımdan, dünyanının diqqət mərkəzinə düşdü və hər iki ölkənin hərbi gücünü, qüdrətini daha geniş sferada nümayiş ettdirdi.

Diqqət yetirsək görərik ki, birge təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vəsətleri cəlb edildi, o cümlədən, paytaxt Bakı da daxil olmaqla Naxçıvanda, Gəncədə, Kürdəmirdə və Yevlax şəhərlərində keçirildi ki, burada çoxsaylı döyüş taktikalarının bütün mümkün vəsítələrindən istifadə olundu. Əlbəttə, belə bir nəhəng hərbi təlimlərin keçirilməsi dünyadan da diqqətindən kənardə qala bilməzdi. Çünkü bu gün qardaş Türkiye deyərdim ki, anti-terror, dövlət sərhədlərinin mühafizə əməliyyatları baxımından ən önde gədən və güclü orduya malik olan dövlətdir və biz qardaş ölkənin hərbi kontingentinin dünyadan müxtəlif ölkələrindəki uğurlu əməliyyatlarının da şahidləriyik.

O cümlədən, Azərbaycan da istər Qafqaz regionunda, isterse də beynəlxalq aləmdə söz sahibiyyətini əldə etmək və bu faktor özünü bərəsində danişdiğimiz hərbi təlimlərlə de isbatlayır. Nəzərə alsaq ki, Azərbaycanın ərazisinin 20 faizi təcavüzkar Ermənistən işgalçılıq siyaseti nəticəsində hələ de işgal altındadır və nankor qonşumuz zaman-zaman silahlı insidentlər, təxribatlar törətməklə işgalçılıq siyasetini uzatmağa çalışır, bu zaman düşmənin nəyə görə bu qədər narahat olmasını da anlamaq çətinlik yaratır.

Mən bu xüsusda düşmənin Tovuz istiqamətindəki təxribatçı əməllərini xatırlatmaq istərdim. Bu ugursuz taktika nəticəsində

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Administrasiyanın hərbi məsələlər şöbəsinin rəhbəri, general-polkovnik Məhərrəm Əliyevin SİA-ya müsahibəsi



erməni ordusu ağır itkilərlə geri çəkilməyə məcbur oldu.

Lakin daha bir fakt bu oldu ki, qəhrəman zabitlərimiz rütbələrindən asılı olmayaraq əsgərləri ilə ön sıralarda döyüsdülər, onlar öz əsgərlərinin arxalarında deyil, məhz öndən gedərək, onları düşmənlə döyüşə ruhlandırlar. Bu döyüslərdə şəhid olmuş general-mayorumuz Polad Həsimovun peşəkar ali rütbeli zabit kimi ön sıralarda döyüşməsi və Vətənin bütövlüyü uğrunda canından keçməsi də sübut edir ki, Azərbaycanın sıraşı əsgərindən tutmuş ən ali rütbəli zabitinə qədər her kəs bu yolda gözünü qırpmadan irəliləmək, əzmə döyüşmək qüdrətindədir. Bu cür qəhrəmanlıq şücaətləri ilə tarix yazan xalqın yalnız və yalnız qələbə qazanmaq ruhunda olması isə əlbette ki, labüddür, reallıqdır. Polad Həsimov kimi generalimizin timsalında göstərilən qəhrəmanlıq şücaətti hər bir əsgərimiz, hər bir zabitimiz, eləcə də bütün dünyaya göstərilən danişmaz örnek, inkaudanlmaz nümunədir.

Söz yox ki, bütün bunların müqabilində, yeni düşmən təxribatından sonra baş tutan geniş miqyaslı hərbi təlimləri xaraktercə xəbərdarlıq siqnalı kimi dəyərləndirə bilərik. Belə bir məsələdə, haqq və edələt bizim tərifimizdədir, beynəlxalq hüquq normaları da çoxsaylı qətnamələr və sənədlərlə Azərbaycan torpaqlarının işğala məruz qaldığını, Ermənistən isə təcavüzkar dövlət olduğunu bəyan edir. Bir çox ölkələr Tovuz təxribatının ardınca Azərbaycanın mövqeyinə dəstək göstərdilər və qardaş Türkiye dövləti bilavasitə bizim yanımızda olduğunu bəyan etdi. Ermənilər bundan narahatlıq keçirməyə bilmədilər və xüsusilə Naxçıvandakı təlimlər düşməni ciddi şəkilde lərzəyə gətirdi. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan və Türkiye Silahlı Qüvvələrinin hərbi təlimləri işgalçı Ermənistənə sonuncu xəbərdarlıqlardan biri oldu və onlar bunu da dərk edirlər ki, lokal hərbi qarşılama yaşıanarsa, müharibə baş verərsə, ümumiyyətlə, Ermənistən dövlət olaraq xəritədən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalmalı olacaq. Bu məsələdə isə,

bütün cavabdehlik, məsuliyyət birmənəli olaraq işgalçi ölkənin rəhbərliyi üzərinə düşür.

- Cənab general-polkovnik, təlimlərdən sonra ölkələrimiz arasında ikitirəfli görüşlər baş tutdu. Bu görüşlər özündə daha hansı faktorları ehtiva edir?

- Qeyd edim ki, hərbi təlimlərin ardınca Xarici İşlər naziri və Müdafiə naziri Türkiyədə səfərdə oldular, geniş tərkibdə görüsələr keçirdilər, qardaş ölkənin dövlət başçısı cənab Rəcəb Tayyib Erdoğanla da görüşərək, qarşıda dayanan məsələləri, müzakirə etdilər. O cümlədən, Prezident İlham Əliyev cənabları Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiye Silahlı Qüvvələrinin Baş Qərarğah rəisini, Quru Qoşunları komandanını, Hərbi Hava Qüvvələri komandanını və Hərbi Dəniz Qüvvələri komandanını qəbul etdi. Bu görüşlərdə də vurğulandı ki, hərbi təlimlərin keçirilməsi həm də bir ənənədir və bu ənənə özünü bir ildə keçirilən 10-dan çox birgə təlimlərlə də sübut etməkdədir.

Daha bir fakt isə budur ki, digər sahələrlə yanaşı, bizim hərbi-texniki sahədə, xüsusilə hərbi sənayedə ikitirəfli əməkdaşlığıımız mövcuddur. Bu elə bir əməkdaşlıqdır ki, heç bir başqa ölkələr arasında belə six hərbi məqsədlili temaslar mövcud deyil. Ancaq o da kimsəyə sərr deyil ki, Türkiyənin hazırda çox güclü hərbi sənaye potensialı var və biz də qardaş ölkənin bu potensialından faydalananıq. Çünkü Türkiyə dünyanın ən müasir hərbi-texniki silahlarına, avadanlıqlarına malikdir və onların əksəriyyəti həmin

ölkənin öz milli istehsalıdır. Etiraf edək ki, Türkiyənin belə bir hərbi gücü malik olması istər-istəməz bəzi daireləri narahat edir, eyni zamanda, işgalçı Ermənistən bu qəçiləz amildən təlaşlanır. Cənab Prezident İlham Əliyev keçirdiyi görüşü əsnasında Türkiyə ilə hərbi-texniki əməkdaşlığın da-ha da artırılacağı və bir nömrəli tərəfdəsi olacağı barədə vurğuladığı fikirləri də qənaətə gəlməyə zəmin yaradır ki, artıq ölkələrimiz regionun stabililiyini, təhlükəsizliyini təmin etmək üçün vahid güc mərkəzinə çevrilməkdəirlər.

- Məhərrəm müəllim, Ermənistənən ali və hərbi rəhbərliyi hələ də təxribatçı mövqelərinə hər hansı qeyri-ciddi fikirləri ilə haqq qazandırmağa cəhdələr göstərməklə yanaşı, qondarma "DQR" rəhbərlik edən şəxs də bugündər "Gəncəni vurmaq" tipli fikirləri ilə gündəmə gəldi. Size, bu cür bəyanatları verərkən onlar nəyə, ya-xud hansı güclərinə arxalanırlar?

- Bilirsiniz, hər hansı əməli icra etmək nə qədər çətindir, dənişməq bir o qədər asandır. Həsab edirəm ki, belə bir cəfəng, gülünc fikirlərə gündəmde qalmış seyələri daxili/publikaya hesablanmış növbəti uğursuz cəhdədir. Onlar sadəcə danişirlər və eyni zamanda, onlar həmin işgalçılardır ki, 2016-cı ildə də bənzər bəyanatlarını irəli sürdürürlər, Aprel müharibəsində isə bir neçə qatlıq cavabları aldırlar. Ancaq buna baxmayaraq, sonrakı zamanla alıcıqları ağır möğlubiyətlərinə, çoxsaylı teləfatlarını, itirilmiş işgal altındaki əraziləri, yüksəklikləri xalqdan gizlətmək dən ötrü daha kəskin hərbi ritor-

ka ilə hədələr yaşıdırmağa, yalanlar danışmağa başlıdilar. Amma nə oldu? Nə baş verdi? Azərbaycan Ordusu Naxçıvanda Günnüt zəfərini qazandı və hərbi istehkamlarını daha da gücləndirdi, Ermənistən hərbi-streteji məkanlarını tam nəzarətə götürdü. Görünür, düşmən hələ də öz köhnə düşüncəsində, amplasında qalmaqdadır və növbəti dəfə uğrayacağı fiaskodan ciddi narahatlıq, ardıcıl sarsıntı keçirir. Erməni tərəfinin arxalanacağı güclər isə artıq onlardan üz döndəməkdəirlər. Bu gün işgalçı ölkədəki daxili vəziyyətin hansı səviyyədə olduğunu müşahidə etməkdəyik. Xalq kütlesi öz rəhbərinə inanır, ordu zəif, əsgər ac və texniki cəhətdən təchizatsızdır və bununla yanaşı, erməni baş nazir özünü siyasi arenada rüsvay etməkdə davam edir. Elə də uzağa getməyərək, onun BBC-yə verdiyi müsahibəsində verilən suallar qarşılığında dala-na dırənməsini, acizliyini də göstərə bilərik. Bele danişmaz faktlar qarşısında gülünc bəyanatların verilməsi isə heç bir məntiqə, düşüncəyə sağlamır.

Bu gün nəinki Azərbaycan, hətta erməni xalqı da yaxşı bilir və dərk edir ki, Ermənistən rəhbərliyi heç vaxt verdikleri publik bəyanatlarını həyata keçirməyə nə gücləri çatar, nə də buna cüret edə bilməzlər. Əksinə, Azərbaycan Ordusu qısa zamanda işgal altındakı ərazilərini, eyni zamanda, tarixi ərazilərini azad etmək qüdrətindədir və beynəlxalq siyasi mərkəzlər də bayaq qeyd etdiyim kimi, bizim tərifimizdədir.

- Cənab general-polkovnik, müsahibənizə görə çox sağ olun.

- Buyurun, siz sağ olun.

Rövşən RƏSULOV

/